

AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ARASINDA MEHRİBAN QONŞULUQ VƏ STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR

Bu günlərdə qonşu Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurbəşvilinin region dövlətləri arasında ilk xarici səfərini Azərbaycana etməsi deyilənləri bir daha təsdiqləyir. Çox doğru olaraq səfər ölkələrimiz arasında ali səviyyəli siyasi dialoqun və hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Dost ölkənin dövlət başçısının Azərbaycana səfəri kifayət qədər məhsuldar keçib...



→ Bax səh. 2

PREZİDENT İLHAM ƏLİYEV DƏN TARİXİ QƏRAR: DEVALVASİYA NƏTİCƏSİNDƏ VƏTƏNDAŞLARA DƏYƏN ZİYANİ DÖVLƏT ÖDƏYƏCƏK

Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatlar aparır. Bununla da ölkəmizdə vətəndaşların yaşayış səviyyəsi...



→ Bax səh. 3



Yeni Azərbaycan Partiyası Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiya

Heydər Əliyev

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. 01 mart 2019-cu il, cümə / № 041 (5416). Yeni Azərbaycan Partiyasının orqanı. Qiyməti 40 qəpik



Prezident İlham Əliyev Mərkəzçi Demokrat Internasionalının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlararası Internasionalının prezidenti Andres Pastranın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-Isturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqun inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Mərkəzçi Demokratlararası Internasionalının prezidenti Andres Pastrana rəhbərlik etdiyi təşkilatın gündəliyində duran məsələlər və

heyatə keçirilən tədbirlər barədə məlumat verib. O, səfər çərçivəsində məcburi köçkünlərlə görüşdüklerini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirib.

Prezident İlham Əliyev qəçqin və məcburi köçkünlərin problemlərinin daim diqqət

mərkəzində saxlanıldığını qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və münafiqşənin həlli prosesi barədə danışıb.

Görüşdə, həmçinin Mərkəzçi Demokratlararası Internasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



Prezidentin iş günü

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev İsmayıl Aliyevic Berdiyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Sədaqət Məmmədov qızı Qəhrəmanovanın 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Fevralın 28-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə "İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran..."



→ Bax səh. 3

Xocalı faciəsi qurbanlarının xatirəsi Rumıniyada dərin ehtiramla anılıb

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Buxarestdə yerləşən Rumıniya Milli Kitabxanasında anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Rumıniyada akkredite olunmuş diplomatik korpusun rəhbərləri, nümayəndələri, ziyalılar, universitetlərin professor və tələbə heyətləri, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin, "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və...

→ Bax səh. 4

YAP-ın Sədr müavini Əli Əhmədov Mərkəzçi Demokrat Internasionalının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov fevralın 28-də Mərkəzçi Demokratlararası Internasionalının prezidenti...



→ Bax səh. 3

"Balaca şahzadə" Dövlət Musiqili Teatrının səhnəsində



Fevralın 28-də Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.

Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıldığını deyən rejis-

sor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır. "Tamaşanın ərsayə gətirilməsi bizim üçün texnoloji baxımdan çətin idi. Lakin yaradıcı heyət bunun öhdəsindən məharətlə gələ bildi. Nəhayət, iki il sonra tamaşanın premyerası reallaşdı. Şadam ki, bu gün belə möhtəşəm tamaşanın premyerasına toplaşmışıq", - deyir o qeyd edib.

Səhnə əsərinin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı

personajlarla ünsiyyəti tamaşaçıya fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətəməz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.

Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədov, video quraşdırmaçı isə Bakı Media Mərkəzinə məxsusdur.

Balaca şahzadə obrazını Musiqili Teatrın azyaşlı iki aktyoru - adı "Qızıl kitab"a yazılan Prezident təqaüdcüsü Atilla Məmmədov və Rəhik Məmmədova canlandırıblar. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövkət Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nəzakət Əliyeva, Əliməmməd Novruzov, Məhərrəm

Qurbanov, Hüseyn Əlili, Rəşad Babayev, Emil Heydərov, İbrahim Əliyev ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABS-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vəqif Məstənov, rəssamı Məryəm Ələkbərlı, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmədov.



→ Bax səh. 4

Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur

Prezident İlham Əliyev: *Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir*

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətində qonşuları ilə siyasi, iqtisadi, humanitar əlaqələri daha da dərinləşdirmək və özünün geniş imkanlarını təqdim edərək regional inkişafa, təhlükəsizliyə və sabitliyə daha sanballı töhfələr vermək xətti prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu və son 15 ildə Prezident İlham Əliyevin eyni qətiyyətlə davam etdirdiyi belə bir rəşonal siyasətin nəticəsidir ki, hazırda bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə strateji əməkdaşlıq səviyyəsinə yüksələn çox yaxşı münasibətlərə malikdir.


Bu günlərdə qonşu Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurabişvilinin region dövlətləri arasında ilk xarici səfərini Azərbaycana etməsi deyilənləri bir daha təsdiqləyir. Çox doğru olaraq səfər ölkələrimiz arasında ali səviyyəli siyasi dialoqun və hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Dost ölkənin dövlət başçısının Azərbaycana səfəri kifayət qədər məhsuldar keçib. Səfər çərçivəsində Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva arasında baş tutan görüşlərdə, dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda, həmçinin digər tədbirlərdə iki dost ölkənin müxtəlif sahələri əhatə edən əlaqələrinin yüksək səviyyədə olduğu nəzərə çatdırılıb və perspektivdə münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar olduğu vurğulanıb. Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərafinə verilən rəsmi ziyafətdəki çıxışında Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqət çəkərək deyib: **“Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında ki münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir. Gürcüstanın Prezidenti vəzifəsinə seçildikdən sonra xanım Salome Zurabişvilinin xarici ölkələrə ilk səfərləri sırasında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir”**.

HƏR İKİ ÖLKƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜN POZULMASINDAN ƏZİYYƏT ÇƏKİR

Azərbaycan və Gürcüstanı yalnız coğrafi sərhədlər birləşdirmir - onlar həm də oxşar tarixə malik ölkələrdir. Qafqazın aborogen sakinləri olan azərbaycanlılar və gürcülər əsrlər boyu yaşadıkları coğrafiyada zəngin mədəniyyət yaradıblar. Çox doğru olaraq bu iki xalqı həm dar, həm də xoş günlərin dostları kimi səciyyələndirirlər. Onlar xoş günlərin sevincini bölüşdükleri kimi, həm də tarixin çətin məqamlarında bir-birlərinə kömək əli uzadıblar.

Müstəqillik illərində də oxşar problemlə - ərazi bütövlüyünün pozulması və işğalın uzun illər davam etməsi faktı ilə üz-üzə qalan Azərbaycan və Gürcüstan yaşadıkları çətinliklərə baxmayaraq, inkişaf ediblər və dövlət quruculuğu yolunda böyük uğurlara nail olublar. Bu gün Azərbaycanla Gürcüstan arasında münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Bu əlaqələr həm siyasi məsələləri, həm iqtisadi sektoru, həm də humanitar-mədəni sahələri əhatə edir və yaxşı nəticələr verir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məmnunluq hissi ilə bildirib ki, bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurlu əməkdaşlıq edir: **“Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərəsi əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurlu əməkdaşlıq edir”**.

Azərbaycanla Gürcüstan arasında münasibətlərin getdikcə yüksələn xətlə inkişaf etməsindən söhbət açarkən hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini xüsusi



qeyd etmək lazımdır. Yuxarıda vurğuladığımız kimi, hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Buna görə də bu gün Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edərək bir-birinin mövqeyini qətiyyətlə dəstəkləyirlər. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan və Gürcüstan arasında əlaqələrə xələl gətirməyə cəhd göstərən tərəflər heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsinin önəminə diqqət çəkərək deyib: **“Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir”**.

Gürcüstanın Prezidenti Salome Zurabişvili iyirminci əsrin sonunda hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqlarımızın ortaq faciəsi kimi dəyərləndirib. Qonşu ölkənin dövlət başçısı hazırkı mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməkə bağlı yaxşı perspektivlər ədalət bildiyini də etiraf edib. Səfər çərçivəsində Gürcüstan Prezidenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edib: **“Münaqişələr və ərazi bütövlüyünün**

rəfədaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənib.

AZƏRBAYCANLA GÜRCÜSTAN İRİMİQYASLI ENERJİ VƏ NƏQLİYYAT LAYİHƏLƏRİ İLƏ ASİYA VƏ AVROPANI BİRLƏŞDİRİR

Qeyd etdiyimiz kimi, iqtisadi sektor Azərbaycan-Gürcüstan əlaqələrində mühüm yer tutur. Azərbaycanla Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir, eləcə də Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər. İki ölkənin dostluğu və tərəfdaşlığı regional sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Dost qonşu ölkələr arasında iqtisadi-ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar əlaqələrin daha da inkişafı üçün böyük imkanlar vardır.

Səfər çərçivəsində keçirilən tədbirlərdə iki ölkənin energetika sahəsində əməkdaşlığının əhəmiyyəti ayrıca vurğulanıb. Qonşu Gürcüstan Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının Türkiyəyə və Avropaya daşınması üçün ölkəmizin liderliyi ilə reallaşdırılan infrastruktur layihələrində yer alıb. Bu sırada Bakı-Tbilisi-Supsa ilk layihə olub. Bunun ardınca Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istifadəyə verilib. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə səylərlə reallaşdırdığı bu layihələr ölkələrimizin iqtisadi inkişafını böyük dərəcədə gücləndirməyə nail olub. Belə ki, son vaxtlarda beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirilir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulma Hərəkəti, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunub. Ötən il Azərbaycan və Avropa İttifaqı arasında parafənlmiş “Tə-

pozulması hər iki ölkənin faciəsidir. İşğal xətləri bizim üçün yara olaraq qalır. Ölkələrimiz işğalla yaşayır. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən YUNESKO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Arzu edirik ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik əsasıdır”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, respublikamız ardıcılıqla reallaşdırdığı məqsədyönlü siyasət sayəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə nail olub. Belə ki, son vaxtlarda beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirilir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulma Hərəkəti, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunub. Ötən il Azərbaycan və Avropa İttifaqı arasında parafənlmiş “Tə-

pozulması hər iki ölkənin faciəsidir. İşğal xətləri bizim üçün yara olaraq qalır. Ölkələrimiz işğalla yaşayır. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən YUNESKO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Arzu edirik ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik əsasıdır”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, respublikamız ardıcılıqla reallaşdırdığı məqsədyönlü siyasət sayəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə nail olub. Belə ki, son vaxtlarda beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirilir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulma Hərəkəti, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunub. Ötən il Azərbaycan və Avropa İttifaqı arasında parafənlmiş “Tə-

də investisiya qoyuluşu nəzərdə tutulan Cənub Qaz Dəhlizi enerji mənbələrinin və nəqlinin şəxələndirilməsi layihəsidir. Layihənin reallaşdırılması ilə Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə dəyişəcək. 2018-ci ildə hazırda yeddi ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində çox böyük addımlar atıldı. Belə ki, ötən il Cənub Qaz Dəhlizinin Bakıda rəsmi açılış mərasimi keçirildi, həmçinin Türkiyədə yeni enerji nəqli marşrutunun mühüm seqmentlərindən biri olan TANAP istifadəyə verildi. Layihənin son seqmentinin - TAP-ın icrası da intensiv şəkildə davam edir. Burada nəzərdə tutulan işlərin 85 faizdən çoxu artıq tamamlandı. Beləliklə, dünya birliyi yaxın perspektivdə Azərbaycandan başlayan və qonşu Gürcüstandan keçən yeni dəhlizlə böyük həcmdə “məvi yanacaq”ın Avropanın mərkəzi ölkələrinə çatdırılmasının şahidi olacaq.

Nəqliyyat sektoru da Azərbaycanla Gürcüstanın sıx əməkdaşlıq etdikləri sahədir. İki dost ölkə nəqliyyat daşımaları baxımından olduqca əlverişli coğrafi mövqedə yerləşir. Hər iki dövlət bu üstünlüklərindən istifadə edərək Avropanı Asiya ilə birləşdirən əlverişli infrastruktur yaradılmasında maraqlıdır. Azərbaycan qədim İpək Yolumun bərpasına, Şərq-Qərb dəhlizinin funksionallığının artmasına böyük töhfələr verir. İndiyədək ölkəmizin ərazisindən keçərək Gürcüstan sərhədindəki uzanan magistralın yenidən qurulması ilə bağlı bir sıra layihələr uğurla təməlanıblar. Respublikamız Ələdə Xəzər sahillərində ən böyük ticarət limanı tikməyə nail olub. Ölkəmizin yönəldiyi böyük həcmli investisiyalar hesabına inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu da iqtisadi baxımdan çox önəmli layihədir. Prezident İlham Əliyev Bakıda ali qonağın şərafinə verilən ziyafətdəki çıxışında Bakı-Tbilisi-Qarsı tarixi əhəmiyyətli layihə kimi səciyyələndirərək deyib: **“2017-ci ildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycan və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir”**.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyayı birləşdirən ən qısa dəhlizdir. Təsədüfi deyil ki, bu marşrutla yük daşımağa maraq göstərən ölkələrin sayı getdikcə artır.

Mübariz ABDULLAYEV

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfər edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfəri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfəri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

* * *

Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.

Prezident Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib.

Gürcüstan dövlətinin başçısının diqqətinə çatdırılıb ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 mezdən 5-i ali məktəbə daxil olub.

Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.

Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır.

Gürcüstan Prezidentinə məlumat verilib ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıkları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə



müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filiali, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir.

Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzulayıb.

* * *

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.

Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətə qadın dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, bu kilsə 1888-ci ildə xristian din əzabçısı Müqəddəs Georginin şərafinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə dövlət

tərəfindən qorunur.

Prezident Salome Zurabişvili kilsədə şam yandırılıb. Burada dini ayin icra olunub.

Ali qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşırlar. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsədüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada güyənir və tətbiq edilir. Dövlətimiz tərəfindən başqa dinlərin abidələrinin qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.

* * *

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax şəhərinin qə-



dim tarixi hissəsi - “İçəribəzar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.

Prezidentə tarix-mədəniyyət kompleksi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribəzar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarix-mədənin irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani sübutudur. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazi-də əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kerpiclə nəfis şəkil-

də işlənən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatru, sənətkarlıq emalatxanaları Gürcüstan Prezidentinin marağına səbəb olub. Burada təbiiq sənət nümunələri, xalçaçı, toxucu, ağadənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kerpiclə nəfis şəkil-

* * *

Fevralın 28-də Qax rayonuna səfəri çərçivəsində Gürcüstan Prezidenti Sa-

lome Zurabişvili “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşüb.

Gürcüstanın dövlət başçısı ölkəmizə, o cümlədən Qax rayonuna səfərinin zəngin təəssüratlarından danışib, səfərinin çox uğurlu olduğunu bildirib. Azərbaycan Prezidenti ilə görüşdə çox vacib məsələlərin müzakirə olunduğunu deyən Salome Zurabişvili səmimi qarşılandıklarını məmnunluqla vurğulayıb.

O, səfərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına daha da təkan verəcəyini qeyd edib. Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş və dost ölkə olduğunu deyən Salome Zurabişvili bildirib ki, birgə həyata keçirilən mühüm layihələr xalqlarımızın rifahına xidmət edir.

“Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar öz milli identikliyinə qoruyub saxlayıblar”, - deyən Salome Zurabişvili ölkəmizdə gürcü mədəniyyətinə göstərilən diqqəti də məmnunluqla vurğulayıb.

Görüşdən sonra ali qonağa “El Resort” otelində yaradılan müasir şərait barədə məlumat verilib. Bildirilib ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində dövlət səviyyəsində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ildə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.

* * *

Fevralın 28-də Gürcüstan Prezidentinin Azərbaycan rəsmi səfəri başa çatıb. Zaqatala Beynəlxalq Hava Limanından Gürcüstanın dövlət başçısını rəsmi şəxslər yola salıblar.

Prezident İlham Əliyevdən tarixi qərar: devalvasiya nəticəsində vətəndaşlara dəyən ziyanı dövlət ödəyəcək

Azərbaycanın dövlət başçısı problemlə kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi

Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatlar aparır. Bununla da ölkəmizdə vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsi aşağı düşür.

DÖVLƏT BAŞÇISININ PROBLEMLİ KREDİTLƏRLƏ BAĞLI İMZALADIĞI FƏRMAN 800 MİN NƏFƏRİ ƏHATƏ EDDƏCK

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən səndə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanacaqlar. Fərmana əsasən, kredit təşkilatları (kredit ittiqaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvədiyi kimi təyin edildiyi ləğvətmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas

məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Səndə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək.

Qeyd edək ki, ölkəmizdə fiziki şəxslərin xarici valyutada götürdükleri kreditlərlə bağlı problem ölkəmizin realıqlarından kənarda gedən proseslər nəticəsində meydana çıxıb. Məlum olduğu kimi, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan dünyaya sıx integrasiya edib. Eyni zamanda, biz son vaxtlarda global məkanda bir sıra arzuolunmaz proseslərin getdiyinin şahidi oluruq. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləyib, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artıb, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalıb.

Deyilənlərlə yanaşı, vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qəbul edilən qərarlar və aparılan islahatlar sayəsində xarici mənfəi şokların təsirlərini çox qısa müddətdə önləməyə nail olub və inkişaf meyillərini bərpa edib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2019-cu ilin yanvar ayında respublikamızda ümumi daxili məhsul istehsalı 3,3



dəfə artıb ki, bu da son 2-3 ilin ən yaxşı göstəricisidir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb.

Qeyd edək ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyuta

tada kreditləri ilə bağlı olmuşdur. Problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlanıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib və müxtəlif təkliflər irəli sürülüb.

Dövlət başçısının imzaladığı bəhs olunan Fərmanla problemlə kreditlərin

həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzleşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmanla problemlə kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyulub. Səndə əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Bütövlükdə Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək. Beləliklə, Azərbaycanın dövlət başçısı problemlə kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.

AZƏRBAYCAN ƏHALİNİN SOSIAL MƏSƏLƏLƏRİNİN HƏLLİNDƏ BÜTÜN DÜNYAYA ÖZ LİDERLİYİNİ NÜMAYİŞ ETDİRDİ

Azərbaycan üçün səciyyəvi cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən ilk növbədə cəmiyyətdən gələn sosial sifarişlər əsas götürülür. Belə rəşional və pragmatik yanaşma isə öz növbəsində respublikamızda yüksək xalq-iqtidar vəhdətini təmin edir. Dövlət

ardıcılıqla həyata keçirilən siyasətinə xalqın arzu və istəklərini nəzərə aldığı kimi, cəmiyyət də yüksək həmrəylik nümayiş etdirərək öz dövlətinə və Prezidentinə arxa durur.

Kreditlərlə bağlı yaranan problemin həllində də biz belə yanaşmanın şahidi olduq. Azərbaycan dövləti yüz minlərlə insanı narahat edən problemin həllinə nail olmaqla növbəti dəfə vətəndaşın yanında olduğunu sübut etdi.

Məlumdur ki, indiyədək bəzi xarici ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb. Lakin son nəticədə dövlətin imkanları baxımından ciddi çətinliklər yaratdığına görə problemin həlli ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətdə kimi uzadılib.

Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər - problemin cəddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli təbii mexanizminin işlənilməsi, icrası və icraya nəzarət və s. - hər tərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Bir mənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemlə kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır. Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya növbəti dəfə öz liderliyini nümayiş etdirdi.

Mübariz ABDULLAYEV

Nazirlər Kabinetinin növbəti iclası keçirilib



Fevralın 28-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə "İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran vəzifələr", "Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergilər sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində qarşıya çıxan problemlər" və "Təbii, iqlim və digər xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması məsələləri" ilə bağlı mövzular daxil edilib.

Gündəlikdəki birinci məsələ barədə danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də geniş islahatlar aparılıb. Bu islahatların mühüm istiqamətlərdən biri də icbari tibbi sığortanın tətbiqi üzrə

gözlənilən işlərdir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildiren Novruz Məmmədov deyib ki, bununla bağlı artıq qanunvericilik bazası da yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməkdədir.

Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidentinin vergi və gömrük sahələrində şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması, eləcə də iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması barədə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində hökumətin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Sonra gündəlikdəki məsələlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, vergilər naziri Mikayıl Cəbbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzələri dinlənilib.

ABŞ Kongresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ Kongresindəki Azərbaycan üzvü işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.

Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsi, 100-ə artıq azərbaycanlıların ən böyük qətləmi olduğu vurğulanıb. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin hücumundan əvvəl 7 min sakininin olduğunu vurğulayan kongresmen kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dən çox dinc sakinin qətlə yetirildiyini, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.

S.Koen atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qa-



rabag və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz yurtdanından didərgin düşdüyünü qeyd edib.

Bəyanatda təmas xəttində zorakılığın davam etməsinin ABŞ-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsinə zərurətə çevirdiyi diqqətə çatdırılıb.

Kongres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində

ABŞ-in və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmasında Azərbaycanın rolu, Kosovo, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40 faizinin ölkəmiz tərəfindən təmin olunması kimi sahələri ehtiva etdiyini bildirib. Bəyanatda, həmçinin Azərbaycandakı yəhudi icması və İsrailə əməkdaşlıq xüsusi vurğulanıb.

Sonda Kongres üzvü bu faciədə həyatını itirmiş insanların xatirəsinə bir daha yad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərin dəstəklənməsində daha qətiyyətli olmağa çağırıb.

YAP-ın Sədr müavini Əli Əhmədov Mərkəzçi Demokrat İnternasionalının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb



Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiç və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

YAP-ın Sədr müavini Əli Əhmədov MDI-nin prezidentinin ölkəmizə səfərinin və aparılan müzakirələrin tərəfləri arasında əməkdaşlıq və dialoqun inkişafına mühüm töhfə verəcəyinə əminliyini



bildirib.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana Bakıda olduğu müddətdə iştirak etdiyi müzakirələrin, eləcə də məcburi köçkünlərlə görüşünün onda müsbət təəssürat yaratdığını qeyd edib. Cənab Andres Pastrana Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial təyinatlı layihələrin nümunəvi olduğunu bildirib.

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın mövcud durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici

siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını AZƏRTAC-a şərh edərək deyib:

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır. Ermənistandakı hakimiyyət

dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir.

Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qasdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.

Xocalı faciəsi qurbanlarının xatirəsi Ruminiyada dərin ehtiramla anılıb



Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Buxarestdə yerləşən Rumıniya Milli Kitabxanasında anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, nümayəndələri, ziyalılar, universitetlərin professor və tələbə heyətləri, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin, "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə heyətlərinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqlik sükutla yad ediblər.

Anım mərasiminin giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfəri Hüseyn Nəcəfov qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində qadın, qoca və uşaqlar da daxil olmaqla yüzlərlə günahsız dinc əhaliyə qarşı ən qəddar cinayətlər törədiblər.

Səfir bildirib ki, erməni millətçilərinin "böyük Ermənistan" yaratmaq xülyası ilə Azərbaycan xalqına qarşı törətdikləri bu qətləmin nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaranalıb.

Bunun insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsəbiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir qeyd edib ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral Xocalı soyqırımı günü elan edilib.

Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı kimi tanınması və bu barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirildiyini deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılıb. Ötən müddət ərzində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, ehtiramlı qadınlar, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaranalıb.



latı, ehtiramlı qadınlar, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaranalıb.

Bunun insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsəbiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir qeyd edib ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral Xocalı soyqırımı günü elan edilib.

Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı kimi tanınması və bu barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirildiyini deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılıb. Ötən müddət ərzində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, ehtiramlı qadınlar, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaranalıb.

Bunun insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsəbiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir qeyd edib ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral Xocalı soyqırımı günü elan edilib.

Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı kimi tanınması və bu barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirildiyini deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılıb. Ötən müddət ərzində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, ehtiramlı qadınlar, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaranalıb.

Mixail Zabelin: Soyqırımı qurbanlarının anım mərasimində iştirak etmiş rusiyalı siyasətçilərə və deputatlara irad bildirmək anlaşılması məsələ deyil



Fevralın 28-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya Parlamentləri arasında dostluq qrupunun üzvü Mixail Zabelin Rusiya Federal Məclisinin Federasiya Şurasında Ermənistan parlamentinin sədrinin çıxışı ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: Fevralın 26-da Azərbaycanda ölkə tarixinin ən hüznü günlərindən biri - Xocalı şəhərinin erməni terrorçılarının tərəfindən yerlə-yeksan edilməsinin 27-ci ildönümü qeyd edilib.

Minlərlə insan öz evindən qovulub, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib. İyirmidən çox ailənin hələsindən yalnız bir nəfər sağ qalıb. 487 nəfər yaranalıb, 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.

Bir sıra ölkələr bu faciəni Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.

Fevralın 26-da Bakıda Xocalı soyqırımı abidəsinə ənənəvi ümumxalq yürüşü keçirilib. Ənənəyə görə, bu yürüşdə təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin nümayəndələri - gələcəkdə buna oxşar faciələrin təkrarlanmamasını qarşısını almaq üçün hesab edən hər kəs iştirak edir.

Buiki yürüşün iştirakçıları arasında

da Rusiya nümayəndələri, o cümlədən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Dövlət Dumasının deputatları Oksana Puşkına, Olimpiya çempionu İrina Rodnina və başqaları da vardı.

İndi Ermənistan hakimiyyət orqanlarının rəsmi nümayəndələri, o cümlədən bu ölkənin Rusiya Federasiyasındakı səfəri və Ermənistan parlamentinin sədri inciklik bildirir və onlara iradlarını təqdim edirlər.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan tribundan çıxışında bəyan edib ki, o, "təəssüflə qeyd etməyə məcburdur ki, ölkələrimiz arasında qarşılıqlı müttəfiqlik əlaqələrinin yüksək səviyyəsinə, həmçinin Rusiya tərəfinin Qarabağ münaqişəsinin dinc yolla həlinə yönəlmis ardıcıl səylərinə baxmayaraq, bəzi rusiyalı həmkarlarımız dünən Bakıda keçirilən, regionda davamlı sülhün və sabitliyin pozulmasına yönələn, açıq-aşkar antierməni aksiyada iştirak ediblər".

Ermənistanın RF-dəki səfəri Vardan Toqanyan da onun sözüne qüvvət verir. O, öz diplomatik missiyası adından belə bir bəyanat yayıb: "Biz Bakıda keçirilən, açıq-aşkar antierməni xarakterli daşıyan və regionda etimad əhəvəsini pozmaq məqsədilə istifadə olunan yürüşdə rusiyalı parlamentarilərin iştirakına görə hid-dətlənmisik".

Nə deyək, gəlin, məsələni araşdıraraq. Açıq, vicdanla və umu-küsusüz. İrina Rodnina, Oksana Puşkına, Dmitri Savelyev və başqalarının iştirak etdiyi aksiya əslə "antierməni" aksiyası deyil - eynilə Xatın, Liditse və Oradur faciələrinin anılması əslə "anti-erməni aksiyası" olmadığı kimi.

Fevralın 26-da Bakıda qəddarlığına görə dəhşətli, əliyalın dinc insanlara bilərəkdən kütləvi şəkildə divan tutulmasının qurbanlarının xatirəsi yad edilib. Bu insanların yeganə "təq-

siri" bu idi ki, onlar erməni kimi dö-ğulmayıblar, amma ermənilərin göz diddikləri torpaqda yaşayırdılar.

Ermənistanın sabiq prezidenti, həmin illərdə "səhra komandiri" olmuş Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaal ilə söhbətində lovğalanaraq deyib: "Xocalı hadisələri nə qədər azərbaycanlılar düşündürür ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə el qaldıra bilməzlər. Biz bu stereotipi aradan qaldıra bildik. Məsələ belə olub".

Bunun məhz necə olduğunu təsdiqləyən çoxsaylı sübutlar var. Onlardan yalnız birini göstərim: "O dəhşətli mənzərəni heç vaxt unutmaram. Təpədən diriməyə silahlanmış möhkəm bədənli erməni oğlanlar qalın qarın üstü ilə qaçısan köməkşiz qadınlara və uşaqlara atəş açırlar". Bu sözləri Xocalı sakini, milliyetçisi rus olan Sergey Bondarev deyib.

2018-ci ilin yazında xalq iğtişaşları nəticəsində Serj Sarkisyan rejimi devrildənə çoxları, o cümlədən bu sə-tiflərin müəllifi də ümid edirdi ki, indi Ermənistanda hakimiyyətə gələn yeni insanlar heç olmasa şəxsən bu cür cinayətlərin iştirakçıları olmayıblar.

Lakin Mirzoyanın və Toqanyanın indiki bəyanatları göstərir ki, bizim o vaxtkı nikbinliyimiz həddən artıq mü-baligə imiş.

Gəlin realist olaq: dünyanın 16 ölkəsinin parlamentinin soyqırımı kimi tanıdığı hadisənin - dinc əhəlinin kütləvi şəkildə qırılması qurbanlarının anım mərasimində iştirak etmiş rusiyalı siyasətçilərə və deputatlara iradlar bildirmək anlaşılması məsələ deyil.

Üstəlik, "regionda davamlı sülhün və sabitliyin pozulması" barədə mü-hakimələr eşitmək tövçəüldür.

Bunu belə başa düşmək olarmı ki, yuxarıda adlarını çəkdiyim cənabların fikrincə, "regionda sülhə və sabitliyə" gedən yol dinc əhaliyə vəhşicəsinə divan tutulmasından keçir?!

Xatırlatmağa məcburam: region-

da sülhün və sabitliyin pozulmasına səbəb, ilk növbədə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirməkdən imtina etməsidir. Yeri gəlmişkən, həmin qətnamələrin lehinə Rusiya da səs verib. Bu qətnamələr erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bütün Ermənistan ərazisində qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bütün Ermənistan ərazisində qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bütün Ermənistan ərazisində qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bütün Ermənistan ərazisində qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bütün Ermənistan ərazisində qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bütün Ermənistan ərazisində qeyd-şərtsiz çıxarılmasını tələb edir.



nın diqqətinə çatdırıb. Hazırda Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq işğalçılıq siyasətini davam etdirir. Bununla yanaşı, dünyadakı erməni diasporu və lobbisi mütəmadi olaraq 1915-ci il hadisələrini gündəmə gətirərək Azərbaycan torpaqlarının işğalını, Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsinə unudurmaq və diqqətdən kənarda saxlamaq istəyir. Ona görə də bu günlərdə həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, diaspor qurumları və ziyalıları öz ölkələrinin rəsmi dövlət orqanlarına adekvat hüquqi-siyasi qiymətinin alınmasına çalışmalıdırlar. Azərbaycan və türk diaspor təşkilatları öz çəvikiyini və mü-təşəkkilliyini artırmalı, əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər.

Daha sonra çıxış edən Buxarestdə Dövlət Universitetinin professoru, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan Azərbaycan xalqının uzaq və yaxın keçmişdə öz dövlətinin qurulması və müstəqilliyinin qorunması uğrunda böyük əziyyətlər çəkdiyini deyib. Bildirib ki, Azərbaycanın Cənubi Qafqazın ən zəngin ölkələrindən biri olması, regiondakı strateji əhəmiyyəti bu çətinliklərin əsas səbəbləridir. Professor Azərbaycanın hər zaman böyük imperiyaların diqqət mərkəzində olduğunu vur-

ğulayıb. Ölkəmizin müstəqillik tarixindən danışan D.Balan Xocalı soyqırımının yalnız Xocalı şəhərinin günahsız sakinlərinə qarşı deyil, həm də bütünlüklə bəşəriyyətə, bütün sivilizasiyalara və beynəlxalq aləmə qarşı törədilən soyqırımı olduğunu vurğulayıb.

Sonda çıxış edən "Geopolitika" jurnalının baş redaktoru Vasile Simileanu Azərbaycan xalqına başsağlığı verərək bildirib ki, rəhbərlik etdiyi "Topform" nəşriyyatı tərəfindən Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının həqiqətlərini təbliğ edən bir sıra kitablar çap edilib. O cümlədən Azərbaycan xalqının müstəqillik tarixi, İrəvan xanlığı, Rumıniya və Azərbaycan arasında münasibətlərə dair kitablar da işıq üzü görüb. Bütün bu nəşrlər rumın cəmiyyətində dost, qardaş Azərbaycan xalqının tarixini dərinlən başa düşməyə fürsət yaradıb. Xocalı faciəsinə toxunan V.Simileanu bəşəriyyətə qarşı törədilən bu cinayətin təşkilatçılarının tezliklə cəzalarını alacaqlarına əmin olduğunu və Cənubi Qafqazı hər zaman sülh içində görmək istədiyini vurğulayıb.

Tədbirdə Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" adı film nümayiş olunub.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan sifrisi açıılıb.

Xocalıda törədilən vəhşilikləri əks etdirən fotosəkilər və xarici ölkələrin nüfuzlu nəşrlərində bu faciə barədə dərc edilmiş materiallar, rumın, ingilis və digər dillərdə broşürlər, kitablar, CD-lər, məqalələr tədbir iştirakçıların marağına səbəb olub.

Cavanşir Paşazadə: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır

"Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafı dinamik xarakter daşıyır. Davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd olunduğu kimi, artıq ölkəmizdə 2017-ci ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı atılan önəmli addımlar, həmçinin 2018-ci ildə ardıcıl şəkildə həyata keçirilən ciddi islahatlar öz müsbət nəticələrini verir". Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

C.Paşazadə bildirib ki, vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşın mənafeyi dayanır.

"Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, sosial infrastruktur quruculuğuna gətikdə daha böyük həcməldə maliyyə vəsaiti yönəldilir. Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda



vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı seçiyəyə daşdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı

addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Bütövlükdə, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan dövlətinin yürütdüyü dərin məmnunlu sosial siyasət, həqiqətdən də, inqlabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının parlaq nümunəsidir", - deyir C.Paşazadə vurğulayıb.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kəndirlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman da vətəndaşların problemlərinin həllinə dövlətin diqqəti baxımından böyük əhəmiyyət kəsb edir: "Cənab Prezident İlham Əliyevin fiziki şəxslərin problemləri kreditlərinin həllinə dair Fərmanı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunu, onun problemlərinin həllini daim diqqətdə saxladığının əyani göstəricisidir".



Şahmar Mövsümov: Ötən il Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 9,8 milyard dollar olub

Dövlət Neft Fondunun 2018-ci il büdcəsində 6,2 milyard manat profisit yaranıb, fondun aktivləri 38,5 milyard dollara çatıb



“Neftin qiymətinin nəzərdə tutulandan daha yüksək olması nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsində 6,2 milyard manat profisit yaranıb. Fondun aktivləri təqribən 7,6 faiz artaraq 38,5 milyard dollara yüksəlib. Keçən il ARDNF-in daşınmaz əmlak portfelində müştərek və fond investisiya strategiyaları üzrə ümumilikdə 5 yeni yatırım edilib, özəl səhm investisiyaları çərçivəsində isə 5 yeni fonda investisiyalarla bağlı müqavilələr imzalanıb.

Bələ ki, daşınmaz əmlak portfelində müştərek və fond investisiya strategiyaları üzrə ümumilikdə beş yeni yatırım edilib. Əlavə olaraq, özəl səhm investisiyaları üzrə isə 2018-ci ildə 5 yeni fonda investisiyalar ilə bağlı müqavilələr imzalanıb.

- Maliyyə Sabitliyi Şurasının üzvü kimi sizdən öyrənmək istədik, ölkədə maliyyə sabitliyinin təmin edilməsi və fiskal dayanıqlılığın qorunması istiqamətində hansı işlər görülmüş və görülməli tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə necə təsir edir?

- Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar son nəticə olaraq ölkənin iqtisadi inkişafının sürətlənməsinə və əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına yönəldilib. Belə ki, son illər ərzində ölkədə maliyyə və bank sisteminin sağlamlaşdırılması, fiskal dayanıqlılığın gücləndirilməsi, institusional struktur islahatları istiqamətlərdə mühüm qanunvericilik aktları və normativ sənədlər hazırlanaraq qəbul edilib. Eyni zamanda, son illərdə vergi və gömrük sistemlərində də dərin struktur islahatları aparılıb ki, bu islahatlar da ilk növbədə, ölkədə fiskal intizamın və maliyyə potensialının gücləndirilməsinə xidmət edir.

Yuxarıda qeyd edilən bütün bu tədbirlər sayəsində əhalinin maddi-rifah halının və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə imkan yaranıb. Minimum əməkhaqqının, pensiyaların, tələbələrə təqaüdlərinin artırılması bu sahədə həyata keçirilən əsas tədbirlərdən olub. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkədə aparılan iqtisadi islahatların, şəffaflıq bağlı görülən işlərin müsbət nəticələri və bu nəticələrin, ilk növbədə, büdcə daxilolmalarının artmasına müsbət təsiri xüsusi vurğulanıb. Mehriban uşuqlu nəticələrə əsaslanaraq ölkə başçısı tərəfindən fevralın 25-26-da əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox mühüm sərəncamlar imzalanıb. Bu sənədlər sırasındakı Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı xüsusi olaraq qeyd edilməlidir. Bu Sərəncam 600 minadək vətəndaşa yönəlməli sosial müavinətlərin və Azərbaycan Prezidentinin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, habelə təqaüdlərin ehtat dairəsinin daha da genişləndirilməsi məqsədi daşıyır.

Qeyd olunan müavinət və təqaüdlər ilə bağlı artımlar üçün cari ildə əlavə olaraq 400 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, ölkə başçısının 2019-cu il 26 fevral tarixli digər Sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Ölkə başçısı tərəfindən imzalanmış bu Fərman və sərəncamlar dövlətin ölkə vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, Dövlət Neft Fondunun gəlirlərinin artması, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması bu cür sosialyönümlü tədbirlərin həyata keçirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifah halının yaxşılaşdırılmasına istiqamətində mühüm və davamlı addımların atılmasına imkan yaradır.

- 2018-ci ildə Neft Fondunun mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirlər, eləcə də neft-qaz satışlarının imzalanması və ya icrası ilə bağlı bonus ödənişləri nə qədər olub?

- Bildiyiniz kimi, ARDNF-in 2018-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində qəbul edil-

lib. Lakin il ərzində neftin dünya bazarında satış qiymətinin düşməsinə nəzərdə tutulandan yüksək olması ilə əlaqədar Dövlət Neft Fondunun neft və qaz gəlirləri büdcədə nəzərdə tutulana nisbətən çox olub. Ötən il ərzində ARDNF-in mənfəət nefti və qazın satışı ilə bağlı gəlirləri təxminən 9,8 milyard dollar təşkil edib. Bundan başqa “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Gündəli yataqlarının dərnlilikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il 14 sentyabr tarixli Sazişə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsinə nəzərdə tutulur ki, bonus məbləğinin ilk hissəsinə aid 450 milyon dollar vəsait 2018-ci ildə ARDNF-ə daxil olub. Eyni zamanda, nəzərinə çatdırıram ki, bonusun ikinci hissəsi - 450 milyon dollar cari ilin yanvarında ödənilib.

- 2019-cu ildən gözləntiləriniz nələrdir?

- ARDNF-in 2019-cu il üzrə büdcə layihəsi hazırlanarkən neftin bir barrelinin satış qiyməti dövlət büdcəsində olduğu kimi 60 dollara bərabər götürüldü. Proqnozlaşdırılan qiymət səviyyəsinə uyğun olaraq, cari ildə Neft Fondunun büdcə gəlirləri 15,5 milyard manat səviyyəsində nəzərdə tutulub. Fondun 2019-cu il üzrə proqnozlaşdırılan xərcləri 11,6 milyard manat təşkil edir ki, bunun 11,4 milyard manatını (98 faiz) dövlət büdcəsinə transferat, 200 milyon manatını (1,7 faiz) məcburi köçkünlərin sosial-məişət və məşinləşmə məsələləri ilə bağlı tədbirlər, 30,9 milyon manatını (0,3 faiz) isə ARDNF-in idarə edilməsi ilə bağlı xərclər təşkil edir.

Dövlət büdcəsinin 2019-cu ildə ümumi gəlirlərinin 23,2 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır ki, onun tərkibində neft sektorundan daxilolmaların 13,7 milyard manat təşkil edəcəyi gözlənilir. Beləliklə, dövlət büdcəsi gəlirlərinin 49 faizinin Neft Fondundan edilən transferatlar hesabına formalaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, ARDNF-in transferatları ilə dövlət büdcəsinin neft gəlirlərində payının təqribən 83 faiz təşkil edəcəyi gözlənilir.

- 2018-ci il səhm bazarları üçün bir qədər çətin il oldu. Mövcud vəziyyət bir sıra maliyyə qurumlarına öz mənfi təsirini göstərdi. Dövlət Neft Fonduna səhm bazarlarındakı vəziyyətin təsiri necə olub?

- Məlum olduğu kimi, ötən il beynəlxalq səhm bazarlarında yaşanan yüksək qiymət dəyişikliyi mühtə və bu əsəndə yaranan enmə trendi bir çox uzunmüddətli institusional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının ekseriyatı) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investitorların gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər. Məsələn, 2018-ci ildə Norveç suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi -6,1 faiz, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1 faiz və -2,18 faiz olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət əlbəttə ki, digər investorlar kimi ARDNF-in də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərmişdir. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35 faiz olub. 2018-ci il ərzində qlobal səviyyədə səhmlər üzrə qeydə alınmış mənfi gəlirlilik şəraitində ARDNF-in səhm altportfelinin fərdi gəlirliliyi -6,57 faiz təşkil edib (nəticədə, birləşmə alınıb-satılan səhm investisiyalarında yatırılmağa başlanılan dövrdən ötən ilin sonuna qədər olan toplam gəlirlilik 67,65 faiz olub). Belə ki, ötən ilin ilk 9 ayında qlobal səhm bazarlarında mövsüm nəticələr əldə olunsada, sonuncu rübdə dünyanın ekser əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınıb. Bununla yanaşı, beynəlxalq ticarət əlaqələrində və Brexit ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-in Federal Ehtiyat Sistemini apardığı faiz dərcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi

amillər də sözügedən səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərmişdir.

Lakin daha əvvəllər də qeyd ediləni kimi, ARDNF-in investisiya portfelində səhm, daşınmaz əmlak kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü ehtat edən qlobal investisiya portfelinin qurulmasıdır. Təbii ki, belə bir portfelin qurulması Dövlət Neft Fondunun əsas məqsədlərindən biri olan neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsi istiqamətində olduqca mühüm bir addımdır. Səhmlər də investisiya aktivləri olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə, investisiya portfelinin şəxsləndirilməsində müstəsna rol oynayır. Əlbəttə, belə bir investisiya aktivinin portfelində optimal həcmdə yer alması ARDNF-in vəsaitlərinin real dəyərini qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, burada səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişikliyi ilə xarakterizə olunur ki, bu da öz növbəsində, müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir.

- ARDNF-in xarici ölkələrdəki daşınmaz əmlakları üzrə gəlirləri nə qədərdir? Gələn il bu sahədə yeni investisiyalar nəzərdə tutulurmu?

- İlk öncə, qeyd etmək istərdim ki, 2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən, Neft Fondunun investisiya portfelinə daşınmaz əmlak da daxil olmaqla yeni aktivlər daxil edilməyə başlanılıb. Sözügedən strategiyanın həyata keçirilməsində əsas hədəf ARDNF-in investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə şəxsləndirilməsi və gəlirliliyinin artırılmasıdır.

Nəzərinizə çatdırıram ki, Dövlət Neft Fondunun daşınmaz əmlak portfelində gəlirliliyinin əsas komponentləri üzrə əldə olunmuş rəqəmlərə əsasən, 2018-ci il ərzində də son illərdə adıçəkilən portfel üzrə müşahidə edilən müsbət gəlirlilik trendi davam edərək ötən il üzrə bu göstərici 9,9 faiz olub.

Daşınmaz əmlak bazasının ümumi vəziyyəti və bazarda cərəyan edən trendlər nəzərə alınaraq, hər ilin sonunda ARDNF-in daşınmaz əmlak investisiyaları ilə bağlı strategiyası yenilənərək tədqiqlənir. 2019-cu il üzrə olan müvafiq strategiyaya əsasən, növbəti ildə Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birləşmə, müştərek və ya yuxarıda daşınmaz əmlak fondları vasitəsilə investisiyalar nəzərdə tutulur.

- ARDNF 2018-ci ildə hansı həcmdə qızıl alıb, investisiya portfelində qızılın miqdarı və dəyəri nə qədərdir?

- Dövlət Neft Fondunun investisiya portfelində 2017-ci ilin sonuna qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) təşkil edib. Ötən il ərzində isə əlavə olaraq dəyər 816,96 milyon dollar təşkil edən 20 ton 778,4 kiloqram (668 040,7 troya unsiyası) qızıl alınıb ki, nəticədə ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram (1 638 186,3 troya unsiyası) və yaxud 2 milyard 93,09 milyon dollar təşkil edib.

- Neft Fondunun 2019-cu il üzrə investisiya siyasətində investisiya portfelində qızıl investisiyalarının artırılması məsələsi öz əksini tapıb. Bu sahədə planları nədən ibarətdir?

- Qızılın investisiya portfelinə daxil edilməsi ümumi portfel səviyyəsində qismən şəxsləndirmənin və inflyasiyaya qarşı hedcinqin təmin edilməsi məqsədləri ilə yanaşı, başlıca olaraq ölkə iqtisadiyyatı səviyyəsində strateji hədəflərə xidmət etməkdir ki, son zamanlarda qlobal və regional miqyasda artan geosiyasi gərginlik fonunda, eləcə də qeyri-müəyyən maliyyə bazarları şəraitində bu tipli strateji investisiya-

ların əhəmiyyəti artmaqdadır. ARDNF-in 2019-cu il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən fondun investisiya portfelində qızıl olan investisiyaların həcmi 5 faizdən 10 faizədək artırılıb. Həmçinin qeyd etmək istərdim ki, cari il ərzində Dövlət Neft Fondunun investisiya portfelinin həcmi və qızılın qiyməti kimi amillər nəzərə alınmaqla investisiya siyasəti ilə müəyyən edilən qızıl portfelini üzrə hədəf dəyəri çərçivəsində qızılın alınması planlaşdırılır.

- Hasilat Səniyəsinə Şəffaflıq üzrə Komissiya hasilat səniyəsinə şəffaflığı və hesabatların beynəlxalq standartlara uyğunluğunu təşkil edə bilirmi?

- Bildiyiniz kimi, Hasilat Səniyəsinə Şəffaflıq üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli “Hasilat səniyəsinə şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb. Komissiyanın başlıca məqsədi ölkənin hasilat səniyəsinə şəffaflığın və hesabatlılığın təmin edilməsidir, komissiya fəaliyyətini beynəlxalq şəffaflıq prinsiplərinə əsasən icra edir. Qısa zamanda komissiya ölkənin hasilat şirkətləri, vətəndaş cəmiyyəti və müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlıq formalaşdırmağa nail oldu, komissiyanın bütün iclaslarında sözügedən maraqlı tərəflərin iştirakı hər zaman təmin edilir. Komissiyanın 2016-cı və 2017-ci illəri ehtat edən Hasilat Səniyəsinə Şəffaflıq üzrə iki ümumiləşdirilmiş hesabatı (HSŞ hesabatı) dərc olunub. Həmin hesabatlar beynəlxalq şəffaflıq prinsiplərini əsas tutaraq hazırlanıb və ötən illərdə də bu sahədə beynəlxalq standartlara tam uyğun şəkildə dərc olunmuş hesabatlarla açıqlanmış məlumatlar eyni ilə HSŞ hesabatlarında öz əksini tapıb, bəzi hissələrdə daha təfərrüatlı şəkildə hesabatda daxil edilib.

Xüsusi vurğulamaq istərdim ki, hesabatların hazırlanması prosesində bütün tərəflər, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri HSŞ hesabatlarının hazırlanması üzrə maraqlı tərəflərdən ibarət İşçi Qrupun üzvləri olub və hesabatların tərtibatında birləşmə iştirak edərək öz töhfələrini veriblər. Bununla yanaşı, hesabat ilində əsas olan göstəriciləri daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə icmal hesabatları (HSŞ hesabatlarının qısa versiyası) da dərc olunur və paylanılır. Oduq ki, qeyd olunmuş faktlar sözügedən Fərmandan irəli gələn tapşırıqların icra edilməsinin və komissiyanın öz fəaliyyətinin uğurla həyata keçirilməsinin göstəricisidir. Bundan əlavə, qeyd etmək istərdim ki, illər boyu əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutları və digər qurumlar tərəfindən HSŞ üzrə gəlmiş işlər alqışlanıb və ölkəmizin hasilat səniyəsinə şəffaflığı üzrə yoluna davam edərək beynəlxalq şəffaflıq standartlarına sadıq qalması yüksək qiymətləndirilib.

- Bu il ARDNF üçün əlamətdar ildir. Belə ki, fond 20 illiyini qeyd edir. Fəaliyyət göstərirdi dövr ərzində Neft Fondunun global miqyasda uğurları və nüfuzu barədə məlumat verərdiniz.

- Fəaliyyətə başladığı gündən şəffaflıq və hesabatlılıq əsas prinsiplərindən biri olan ARDNF hazırda beynəlxalq səviyyədə tanınan, şəffaflıq fəaliyyəti ilə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən bir qurumdur. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən ARDNF-ə BMT-nin “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı təqdim edilib. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülən birinci dövlət qurumudur.

Bildiyiniz kimi, ARDNF Santyaqo Prinsipləri əsasında fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə əsası 2009-cu ildə qoyulan və tərkibində dünyanın ekser suveren fondlarını birləşdirən Suveren Fondları Beynəlxalq Forumunun (SFBF) aktiv üzvüdür, ARDNF-in bu forumda aktiv iştirakı onun digər suveren fondlarla əməkdaşlığının gücləndirilməsinə, müvafiq beynəlxalq təcrübənin bölüşdürülməsinə və bu fondlar arasında nüfuzunun artırılmasına mühüm təsir göstərir.

Qeyd etmək istərdim ki, SFBF-nin 2009-cu ildə dünyanın 20-dən çox ölkəsinin suveren fondlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi ilk illik görüşü Azərbaycan hökuməti və Dövlət Neft Fondunun təşkilatlığı ilə Bakıda keçirilib.

Əlavə olaraq bildirmək istərdim ki, Suveren Fondların Beynəlxalq Forumunun Mərkəş şəhərində keçirilən 10-cu illik görüşündə SFBF-nin 5 nəfərdən ibarət işdə heyətinin yeni tərkibinə keçirilən seçkilərin nəticəsində ARDNF-in icraçı direktoru idarə heyətinə üzv seçilib. Eyni zamanda, tədbirdə SFBF-nin 2020-ci ildə 12-ci illik yığıncağının Dövlət Neft Fondunun təşkilatlığı ilə Bakıda keçirilməsi qərar alınıb.

Yuxarıda deyilənlərə əlavə olaraq qeyd etmək istərdim ki, suveren fondların şəffaflıq və hesabatlılığının qiymətləndirilməsi sahəsində Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Truman tərəfindən hazırlanmış, struktur, idarəetmə, şəffaflıq və hesabatlılıq, maliyyə bazarlarında fəaliyyət kateqoriyalarından ibarət olan suveren fondların qiymətləndirmə cədvəlində ARDNF 60 suveren fond arasında yüksək göstərici ilə 92 balla 4-cü yerdə qərarlaşıb.

Suveren fondların şəffaflıq səviyyəsini ölçmək və qeyri-şəffaf fəaliyyətlərini müəyyən etməklə şəffaflıq, hesabatlılığın artırılmasına dəstək vermək məqsədilə Suveren Fondlar İnstitutunun əməkdaşları Karl Linaburq və Maykl Maduel tərəfindən tərtib edilən “Linaburq-Maduel indeksi”ndə 48 suveren fond arasında Dövlət Neft Fondu ən yüksək balı toplayan və birinci yerdə qərarlaşan 12 fondan biridir.

Onu da qeyd etmək lazımdır ki, ARDNF cari ildə Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilən, qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyə tədqiqat mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait və həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilən rekinqədə dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yerdə qərarlaşıb. Nəzərinizə çatdırım ki, siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, iane fondları və sair təşkilatlar arasında seçilmiş 100 ən nüfuzlu investor daxil edilib. Düşünürəm ki, qeyd edilən bütün bu göstəricilər ARDNF-in beynəlxalq arenda yeri və nüfuzunu göstərən mühüm amillərdir.

- 20 illiyini qeyd edən Dövlət Neft Fondu tərəfindən yubileyi münasibətilə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Qeyd ediyiniz kimi, bu il ARDNF-in yubileyinin 20-ci ili tamam olub. Yubiley ilinin qeyd edilməsi məqsədilə bir sıra tədbirlər nəzərdə tutulub. Bu tədbirlərdən biri Azərbaycanda “Impact Investing” (“Müsbət təsir gücünə malik investisiyalar”) mövzusunda həsr olunmuş beynəlxalq konfransın təşkil edilməsidir. Son 10 ildə institusional investorlar arasında bu kimi investisiyalara olan maraq yüksək sürətlə artır. Bu da onunla əlaqədardır ki, bu cür investisiyalar institusional investorlar üçün idarə edilə bilən risklərlə yüksək gəlirlilik qazanmaqla yanaşı, bu investisiyalar vasitəsilə sosial və ətraf mühitə müsbət təsiretmə imkanının mövcudluğudur. Qeyd edilən konfransda bu cür investisiyalar sahəsində mövcud tendrlər, bu sahədə gələcək planlar, mövcud bazarlar və maliyyə alətləri, müsbət təsiri investisiyaların institusional investorların investisiya strategiyalarında tətbiqi təcrübələri, bu kimi investisiyaların ölçülməsi və hesabatlılığı məsələlərinin müzakirəsi planlaşdırılır. Tədbirə suveren və pensiya fondları kimi institusional investorların, beynəlxalq maliyyə təşkilatlarının, beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.

Bu mühüm tədbirlə yanaşı, tələbələr üçün “Stock Pitch” (“Uğurlu səhm seçimi”) adlı müsabiqənin, jurnalistlər arasında analitik yazı müsabiqəsinin təşkilinə nəzərdə tutulur.

Eyni zamanda, Dövlət Neft Fondunun 20 illik fəaliyyətini əks etdirən filmin hazırlanması da tədbirlər planının tərkib hissəsidir.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.



Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məkrli planının tərkib hissəsi idi



Məlum olduğu kimi, bütün dövrlərdə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılıb və nəticədə, mənfəi ictimai fikirlər formalaşdırılıb.

Sumqayıt hadisələri erməni millətçilərinin Dağlıq Qarabağı işğal etmək üçün məqsədyönlü şəkildə işləyib hazırladıqları məkrli planın tərkib hissəsi idi. Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ əvvəl başladığı planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Sumqayıt hadisələrini şərh edərkən deyib.

E.Əhmədov bildirib ki, XX əsrin sonunda Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin tarixən yaşadığı torpaqlardan zorakılıqla və kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Ermənistanın Azərbaycanca qarşı qeyri-qanuni işğalçılığı və anneksiya siyasəti və bu məqsədə nail olmaq məqsədilə zorakı metodlarını "əsaslandırmaq" üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarına həərəkətə keçdilər.

1986-cı ilin fevral ayında ermənilər SSRİ-də irəli sürülən "aşkarlıq" və "demokratiya" ideyalarından sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) mərkəzində - Xankəndidə guya tarix və mədəniyyət abidələrini qoruyan "Krunk" adlı təşkilat yaradıldı. Ancaq sonradan məlum oldu ki, "Krunk" sözü rus dilində "Komitet Revolüü-önnoqo Upravleniə Naqornoqo Karabaxa" sözlərinin baş hərflərindən yaranıb. Təşkilatın əsas məqsədi isə tarixi abidələri qorumaq deyil, DQMV-ni Ermənistanla birləşdirməyə nail olmaq idi.

Artıq 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistanla birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayı-ayrı adamların Moskvaaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kampaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. Bu hərəkətin əsas aparıcı qüvvəsi olan "Krunk" təşkilatı da gizli, eyni zamanda, geniş fəaliyyət göstərirdi. İlin ikinci yarısında Yerevanın müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar topla-maqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistanla birləşmək ideyasını təbliğ edirdilər.

Bununla yanaşı, 1987-ci il ərzində S.Ayazyanın tərtib etdiyi "böyük Ermənistan" xəritəsi kiçik formatda DQMV-də geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin (Aralıq, Xəzər və Qara dəniz) sahillərini əhatə edirdi. Elə həmin il dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-yə təqdim etdilər. Bununla yanaşı, noyabrın sonu və dekabr ayında Ermənistan SSR-in Qafan və Mehri rayonlarında Azərbaycanlılara

qarşı hücumlar edilərək onların Azərbaycana deportasiyasına başlanıldı.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev vəzifəsindən azad edildikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə "İnterkontinental" hotelində müsahibəsində DQMV-nin Ermənistanla birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyaın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də "L'Humanite" qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir signal rolunu oynadı.

1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış yüzlərlə azərbaycanlı qaçqınlar Azərbaycana gəldi. Yanvar-fevral aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən çox azərbaycanlı Azərbaycana gələ-rək, əsasən, Sumqayıtda məskunlaşdılar. Fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və ayın 12-də DQMV-də Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Sumqayıt hadisələrini şərh edərkən deyib.

Münaqişənin başlanmasında ilk qanun məhz ermənilər tökdülər. 1988-ci il fevralın 22-də DQMV Xalq Deputatları Sovetinin ayrılma barədə qərarına etiraz edən dinc azərbaycanlılara Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlıları atəş açdılar. Ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu.

1988-ci il fevralın 27-29-da Sumqayıtda etnik zəmində törədilən iğtişaq həmin dövrdə ermənilərin bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqcadığı tədbirlər görülmədi.

Bakının 30 kilometrliyində yerləşən, çoxmillətli Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər təşkil edirdi və bunun təqribən 18 mini etnik ermənilər idi. Bu dövrdə Ermənistanın qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonunda təkəcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu qaçqınların çoxu küçələrdə evsiz-şikisiz qalmışdı. Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi. Bədən xəsarəti alan 198 nəfərin 87 nəfəri xəstəxanaya yerləşdirildi. 60 mənzil qəret edildi,14 avtomashın yandırıldı, 8 avtomashın zədələndi, 16 ticarət obyektinin şüşələri qırıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomashını əzildi.

O zaman SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisində xidmət edən SSRİ rəhbərliyinin sifarişli ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildirmişdir.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilib də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər,

aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkbizəedilməz faktlarla sübuta yetirilmişdir. Belə ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən Sumqayıt hadisələri ilə əlaqədar istintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verən hadisələrin kökündə "Krunk" və "Qarabağ" təşkilatlarının erməni millətçi hərəkatı üçün vəsait topladığı, ümumi büdcəyə pul ödəməyənələri isə cəzalandırmaq qərarına gəldikləri, elə məhz buna görə də Sumqayıtda evlərinə hücum edilən ermənilərin məhz "Krunk" təşkilatına pul ödəməyən ermənilər olmaları haqda fikirlər təsdiqini tapıb.

Bununla yanaşı, istintaqla 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlərin kütləvi şəkildə çıxarılması müəyyən olunub. 1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzədən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasında milliyyətə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülmüş və həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılmış, pul köçürmələri edilmişdir. Faktlar sübut edir ki, törədilmiş tanlar təsəddüf olamışdır.

Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl şəhərdə yaşayan imkanlı ermənilərin əksəriyyəti Sumqayıtı tərk etmiş, şəhərdə qalan imkansız ermənilərin bəziləri zərər görmüşdülər. Erməni millətçilərinin tarixində ermənilərin bu üsuldən istifadə etdikləri haqqında kifayət qədər tutarlı faktlar mövcuddur. Yeni Sumqayıtda baş verəcək hadisələr əvvəlcədən planlı şəkildə hazırlanmış və yerli ermənilər xəbərdar edilmişdi. Bununla yanaşı, baş vermiş talan və qətlərdə erməni millətləndən olanlar xüsusi tapşırıqla "fəallıq" göstərmiş, öz millətindən olanlara amansızlıq etmişlər. Sonradan istintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətə erməni Eduard Qırıqov olmuşdur. Belə ki, istintaq materiallarının araşdırılması zamanı bir sıra mühüm məqamlar ortaya çıxdı. İstintaq sənədləri təsdiq edir ki, Eduard Qırıqov və onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha çox qəddarlıq edərək 6 erməni qətlə yetirmişdir. Erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olmuş Eduard Qırıqovaya 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman - 1991-ci il avqustun 26-da Yerevan şəhər 1 saylı istintaq təcrizxanasına köçürülmüş, sonradan azadlığa buraxılmış və hazırda Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində yaşamaqda davam edir.

İstintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtda ki iğtişaş Azərbaycanca qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. SSRİ dövründə foto-videoçəkiliş xüsusi nəzarət və senzura tətbii olunmasına baxmayaraq, Sumqayıt hadisələrindən əvvəldən axırıncan foto-videoçəkiliş aparılmış və mərkəzi televiziya vasitəsilə iki dəfə göstərilmiş, sonra isə SSRİ ərazisindən çıxarılarq erməni lobi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi dünyada yayılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt hadisələrini təhlil edərək deyib: **"Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrini erməni millətçiləri törətmişdilər. Bu, onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətləndən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisədən istifadə edib Azərbaycana qarşı əsasız iddialar irəli sürülsün və ondan sonra azərbaycanlılara qarşı soyqırımı əsaslandırılınsın"**.

Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir



Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi. "İdman Bütövlüyü üzrə Qlobal Aiyans"ın vitse-prezidenti Ramil Həsənov www.yap.org.az saytına müsahibə verib:

- Ramil müəllim, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, nüfuzu daha da artır. Bu barədə nə deyə bilərsiniz?

- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu pragmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji kurs konseptual əsaslara söykənir, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini və beynəlxalq nüfuzunun artmasını təmin edir.

Azərbaycan xarici siyasət kursunun ən mühüm prioriteti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhə hazır və mehriban qonşuluq tərəfədi olduğunu bəyan edib. Amma bu, Azərbaycanın uzun müddət işğala göz yumacağı, mövcud status-quo-nu qəbul edəcəyi mənasına gəlmir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq. Qeyd etdiyim kimi, Azərbaycan pragmatik xarici siyasətini davam etdirərək milli maraqların təmin edilməsinə nail olur, eyni zamanda, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da gücləndirir. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tam zəmin formalaşdırıb. Bununla yanaşı, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır.

Prezident İlham Əliyev Real televiziyaşına müsahibəsində Azərbaycan xarici siyasət kursu ilə bağlı mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı ölkəmizin yüksək beynəlxalq nüfuzla malik olduğunu bir daha diqqətə çatdırdı. Şübhəsiz ki, Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, İƏT, Türk Şurası kimi beynəlxalq təşkilatlarda uğurla təmsil olunması ölkəmizin yüksək nüfuzundan xəbər verir. Respublikamızın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da bunun əyani ifadəsidir. Digər tərəfdən, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, Azərbaycan vətəndaşları müxtəlif beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə təmsil olunurlar. Bu, ölkəmizə olan etimadın göstəricisidir.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə TAP, TANAP, Cənub Qaz Dəhlizi, BTC, BTQ kimi tarixi layihələr gerçəkləşdirilib. Bu layihələrə Çin, Qazaxıstan və digər Orta Asiya ölkələrinin qoşulmaq niyyətlərini ifadə etmələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının ifadəsidir.

Bütün bunları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin bəhrələridir. Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi vəzifəsində işləmiş şəxs kimi deyə bilərəm ki, həm türkdillli ölkələr səviyyəsində, həm regionda, həm də BMT və digər beynəlxalq qurumlar səviyyəsində Azərbaycan Prezidentinin şəxsinə böyük hörmət var. Bu da, şübhəsiz ki, ölkənin beynəlxalq

imicinə müsbət təsir göstərir. Şəxsi münasibətlər və liderlik keyfiyyətləri xarici siyasətdə və dövlətlərarası münasibətlərdə unikal rol oynayır. Prezident İlham Əliyevin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrin liderləri ilə şəxsi dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.

- Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricilərindən biri ölkəmizin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması, respublikamıza etimadın ifadə edilməsidir. Bu baxımdan, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıların XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsini, həmçinin 2019-2022-ci illərdə təşkilatə sədrliyin Azərbaycanca həvalə edilməsini necə dəyərləndirirsiniz?

- Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi böyük əhəmiyyətə malikdir. Bilirsiniz ki, ölkəmiz 2011-ci ildə bu təşkilatə üzv olub və Qoşulmama Hərəkatının Zirvə toplantısının Bakıda keçirilməsi haqqında qərar 2016-cı ildə qəbul olunub. Daha dəqiq desək, 2016-cı ilin sentyabrında Hərəkatə üzv ölkələrin dövlət və hökumət başçıların XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunması respublikamızın artan nüfuzunun göstəricisidir.

Bu təşkilat üzvləri blokla qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıların XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsi ölkəmizə mühüm dividendlər gətirəcək. Ümumiyyətlə, nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından xüsusi önəm kəsb edir. Qoşulmama Hərəkatına sədrlik də Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından çox əhəmiyyətli-dir.

- Ramil müəllim, bu il həmçinin Azərbaycan Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illik yubileyi ərzində təşkilatın zirvə toplantısına ev sahibliyi edəcək. Bununla bağlı nə söyləmək olar?

- Bilirsiniz ki, Türk Şurası türkdillli ölkələrin dövlət başçıların 3 oktyabr 2009-cu il tarixində Azərbaycan qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsəddüfi deyil ki, 2019-cu ildə Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıların Zirvə görüşü Azərbaycanda keçiriləcək. Qeyd etmək istərdim ki, 2013-cü ildə Dövlət Başçıların Zirvə görüşü Qəbələ şəhərində keçirilib. Bu da Azərbaycanın türkdillli dövlətlər arasında nə qədər inamı və əvəzsiz körpü rolunu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaqlıq, ortaqlıq kimi və ortaqlıq mədəniyyəti kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, neqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməli üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpek Yolumun bərpası, regional türk diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.

Qeyd etdiyim kimi, bu il Türk Şurasının 10 illik yubileyidir. Ona görə də bu zirvə toplantısının xüsusi əhə-

miyyəti var. Təşkilatın həm 10 illik yubileyi, həm də zirvə toplantısı yəniliklərə səhnə olacaq. Türk Şurasının ötən sammitində Özbəkistan iştirak edib. Budəfəki zirvə toplantısında bütün türk dövlətlərinin iştirakı tarixi anlara şahidlik etmək baxımından xüsusi əhəmiyyətə malik olar.

Azərbaycan türk dövlətləri arasında daim əlaqələndirici rol oynayır. Bu həm coğrafi mövqeyimizə, həm tarixi-mədəni köklərimizə, həm də körpü rolunda çıxış etməyimizə gətirir. Azərbaycan dili türk dilləri sırasında ləhcə və dialekt yaxınlığına görə həm Anadolu, həm də Orta Asiya türklərinin başa düşüldüyü dildir. Bütövlükdə, türk dövlətlərinin iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığı və çoxtərəfli münasibətlərinin güclənməsi başqa dövlətlərə qarşı yönəlməyib. Türkdillli ölkələr arasında siyasi və iqtisadi əməkdaşlıq dövlətlərimizin milli maraqlarına əsaslanır və yüksələn xətlə inkişaf edir.

- Tolerantlıq nümunəsi olan Azərbaycan həm də beynəlxalq əməkdaşlıq məkanına çevrilib. Mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi nəyin ifadəsidir?

- Doğrudur, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətə Rəhbərlik Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Yeni ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, Azərbaycanda global əhəmiyyətli məsələlər müzakirə predmetinə çevrilir. Bu, hər şeydən əvvəl, Azərbaycan və Azərbaycan Prezidentinin olan yüksək inam və etimadın göstəricisidir. Bu etimad Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən uğurlu strateji xəttin real nəticəsidir.

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi şərtləndirən mühüm amillərdən biri ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühtitinin mövcud olmasıdır. Tolerantlıq nümunəsi olan ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar, ölkəmiz dünyada sabitlik adası kimi tanınır. Ölkəmizdə beynəlxalq səviyyəli siyasi, iqtisadi, humanitar, mədəni tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. O cümlədən mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanla keçirilməsi mühüm göstəricidir. Digər tərəfdən, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkə reallıqlarının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

- Azərbaycanın inkişafından və beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsindən ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələri və "beşinci kolon" nümayəndələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bunun arxasında duran səbəblər nədir?

- Azərbaycan uğurla inkişaf edir, ölkəmizdə bütün sahələri əhatə edən məqsədyönlü islahatlar həyata keçirilir. Azərbaycanın dinamik inkişafı və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Şübhəsiz ki, ölkəmizin inkişafı bəzi dairələr tərəfindən qısqıncılıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin əldə etdiyi uğurları həzm edə bilmirlər. Əlbəttə, antimirill mövqedə duran bu satqın qruplar qaragürh dəstələrdir. Bu ünsürlər daxilə və xaricdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparırlar.

Bütövlükdə, anti-Azərbaycan dairələr və antimillli ünsürlər ölkəmizin müsbət beynəlxalq imicinə kölgə salmağa çalışırlar. Müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilən bu dəstələr konkret olaraq Azərbaycanın milli maraqlarına zidd mövqedən çıxış edirlər. Amma təbii ki, bütün bu cəhdlər faydasızdır və heç bir nəticə verməyəcək. Azərbaycanı öz inkişaf yolunda və müstəqil siyasətindən bu cür vasitələrlə döndərmək mümkün deyil. Azərbaycan özünün doğru yolu ilə inamla irəliləyir.

YAP Xızı rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ən güclü siyasi qüvvəsi olduğunu bildirib.

O qeyd edib ki, YAP Xızı rayon təşkilatı ötən 26 il ərzində sıralarını genişləndirib, ictimai-siyasi proseslərdə fəallıq göstərib. Hazırda təşkilatın 1864 nəfər üzvü var. Onların 872 (46,6%) nəfərini qadınlar, 812 (43,6%) nəfərini isə gənclər təşkil edir. Bütün üzvlər 40 ərazi ilk parti-



ya təşkilatında birləşiblər.

Tədbirdə həmçinin YAP Xızı rayon təşkilatının sədr müavini Arzu Əzizov və təşkilatın Qadınlar Şurasının sədri Jale Süleymanova çıxış

edərək rayon təşkilatının keçdiyi yol haqqında fikirlərini bildiriblər.

Sonda bir qrup fəal partiya üzvünə YAP Xızı rayon təşkilatının fəxri fərmanları təqdim edilib.

YAP Gənclər Birliyinin nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində turizmin inkişafına həsr edilmiş konfransda iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndəsi Fərid Nəsimov Şanxay Əməkdaşlıq Təşkilatının Gənclər Birliyinin Qırğızistanın Bişkek şəhərində keçirilən "ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrində turizmin inkişafı" adlı konfransda iştirak edib.

Qırğızistanın prezident iqtisadətində keçirilən konfransda Orta Asiya ölkələrinin iştirakı ilə



ŞƏT ölkələrinin turizm potensialı müzakirə olunub. Fərid Nəsimov pa-

nel müzakirələr zamanı Azərbaycanın turizm potensialı haqda və bu sahənin inkişafı üçün Dövlət proqramları barədə iştirakçılara geniş məlumat verib.

Konfransda Azərbaycan, Qırğızistan, Çin, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Hindistan, Belarus və Rusiyanın nümayəndələri iştirak ediblər.

Tiqrən Abramyanın təxribat xarakterli fikirləri Dağlıq Qarabağ münakişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmağa yönəlib

Münakişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz yurd-yuvalarına qayıtmasıdır

Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münakişəsinin beynəlxalq hüquq normaları əsasında, yeni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəalliyətini davam etdirir. Ölkəmizin qəti və birmənalı - konkret mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münakişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın prinsipial mövqeyinin və qətiyyətli siyasətinin fonunda dünya ictimaiyyəti Dağlıq Qarabağ münakişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini mütləqə xatırlatmaq gərəkdir ki, Dağlıq Qarabağ münakişəsinin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması, işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz yurd-yuvalarına qayıtmasıdır.

Digər tərəfdən, Tiqrən Abramyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münakişəsi ilə bağlı hazırda aparılan danışıqlara qondarma rejimin nümayəndələrinin cəlb edilməsi ilə əlaqədar fikirləri təxribat xarakterlidir. Bu, konkret olaraq danışıqların ruhuna və formatına ziddir. Üstəlik, bəhs olunan fikirlərdə Azərbaycan Respubli-

nədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin göstəricisidir. Bütün bunlara baxmayaraq, zaman-zaman Ermənistan tərəfindən danışıqlar prosesinin formatı ilə bağlı absurd və ziddiyyətli açıqlamalar verilir. Təbii ki, bu iddialar məqsədli şəkildə danışıqlar prosesini pozmaq üçün ortaya atılır. Yeni məsuliyyət tam olaraq Ermənistan tərəfinin üzərinə düşür.

Yeri gəlmişkən, özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır, daha dəqiq desək, onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Avropa İnsan hüquqları məhkəməsinin "Çıraqov və digərləri Ermənistan qarşı" işi üzrə verdiyi qərar da bunu təsdiq edir. Elə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər. Bütün hallarda Ermənistanın işğalçı siyasətinə, işğal faktına son qoyulmalı, işğalın nəticələri aradan qaldırılmalıdır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev Tiqrən Abramyanın erməni mətbuatında səsləndirdiyi fikirlərə cavabında qeyd edib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır. O əlavə edib ki, hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür.

NURLAN

Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-ın fəaliyyətə başlamasından 99 il ötür



Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC təlatümlü, geosiyasi baxımdan olduqca mürəkkəb, eyni zamanda, xalqımız üçün taleyüklü bir dövrdə yaranmışdı. Hadisələrin axarının hər an dəyişdiyi, müstəqil dövlətimizin başı üzərində qara buludlar doladığı vaxtlar idi. Onun ilk xəbərinin işıq üzü gəlməsindən heç iki ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Üçrəngli, ay-uduzlu bayrağımızın yerində sovet imperiyasının oraq-çəkicli qırmızı bayraq asıldı. Beləcə, AZƏRTAC-da millilikdən çıxıb ideoloji maraqlara xidmət etməli oldu.

Nəhayət, 28 il əvvəl azadlıq günəşi üzmüzdə yenidən doğdu və AZƏRTAC-ın heyatında da yeni dövr başladı. O, indi beynəlxalq informasiya məkanında layiqli yer və mövqe tutan, dünyanın informasiya nəhəngləri ilə bir sırada dayanan, bütün qitələrdəki həmkarları ilə sıx əlaqələr qurub xəbər mübadiləsi aparən, səkkiz dildə xəbər yayın, xaricdə 22 müxbir məntəqəsi olan agentlikdir.

TARİXƏ QISA BAXIŞ

1919-cu il... Azərbaycan parlamentində və hökumətində milli xəbər agentliyinin yaradılması ilə bağlı qızğın müzakirələr gedir və bunun üçün imkanlar axtarılır. Təşkilatı işlər, texniki avadanlıq əldə olunması və kadr axtarışları xeyli vaxt apardı.

1920-ci il martın 1-i... Qəzetlərdə "AZƏRTAC" imzası ilə ilk xəbər dərc olundu. İş yenicə sürət yığmağa başlamışdı ki, Cümhuriyyət süquta uğradı. Zamanın sərt küləkləri AZƏRTAC-ı da silkeləməyə başladı. Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu 70 ildə agentliyin adı yeddi dəfə dəyişdirildi. O, faktiki olaraq Sovet İttifaqı Teleqraf Agentliyinin (SITA) yerli filialına çevrildi. Həmin dövrün ziddiyyətlərinə və mürəkkəbliyinə, təbliğatın bütünlüklə sovet ideologiyası üzərində qurulmasına baxmayaraq, agentlik Azərbaycanın salnaməsini yazmaqda davam etdi.

1991-ci il oktyabrın 18-i... Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə milli mətbuatımızın, o cümlədən AZƏRTAC-ın qarşısında yeni üfüqlər açıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin milli maraqlara köklənən ideoloji əsasları quruldu və burada mediaya xüsusi yer ayrıldı. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bir nömrəli vəzifə kimi qarşıya qoyuldu. Ulu Öndər bunun çox vacib olduğunu böyük uzaqgörənliklə vurğulayaraq deyirdi: "AZƏRTAC-ın kollektivli milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini layəqətlə davam etdirməklə bərabər dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmli çalışmalıdır". O vaxtdan etibarən agentlik öz fəaliyyətini, qüvvə və səylərini bu istiqamətə yönəltməyə başladı...

BÜTÜN QİTƏLƏRLƏ ƏMƏKDAŞLIQ VƏ XƏBƏR MÜBADİLƏSİ

İnformasiyanın dünya siyasətinə təsirinin xüsusi gücləndiyi, xəbər istehsalçılarının gündən-günə çoxaldığı, sosial şəbəkə mediasının insanların gün-

dəlik həyatına daxil olduğu bir vaxta beynəlxalq məkana yol tapmaqın aramsız iş və axtarışlar, eləcə də həmkarlarla ünsiyyət qurmaq bacarığı tələb etdiyi sırr deyil. Digər tərəfdən, etibarlı, dürüst xəbər qaynağı kimi tanınmalı, həmkarların inam və etimadını qazanmalısan.

Təxminən 20-25 il əvvəl belə uzun və çətin yola çıxan AZƏRTAC ötən müddətdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, hazırda 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bütün qitələrdən olan aparıcı agentliklər, o cümlədən TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), IRNA (İran), ANSA (İtaliya), Ukrinform (Ukrayna), BELTA (Belarus), MTI (Macarıstan), Yonhap (Koreya Respublikası), Kazinform (Qazaxıstan), KYODO (Yaponiya), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı) və digər nüfuzlu xəbər yayımcıları var.

2004-cü ildə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilən AZƏRTAC, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdillli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.

Bu istiqamətlərdə aparılan məqsədyönlü və fəal iş, qarşılıqlı faydalı əməkdaşlıq AZƏRTAC-ın eyni vaxtda iki mötəbər beynəlxalq media qurumuna sədr seçilməsi ilə nəticələnir.

DÜNYANIN İKİ ƏN BÖYÜK MEDIA QURUMUNA SƏDRLIK

AZƏRTAC 2016-cı ildən iki ən böyük beynəlxalq media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik edir. Öz sıralarında dünyanın informasiya nəhənglərini birləşdirən bu təşkilatlara rəhbərlik etmək hüququ rotasiya qaydasında deyil, açıq səsvərmə yolu ilə əldə olunub. Bu yerdə Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nguyen Duk Loinin sözlərini xatırlatmaq yerinə düşər: "Biz AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında liderlik fəaliyyətinə inanırıq".

Agentliyin heyatında ən əlamətdar hadisələrdən biri 2016-cı ildə baş verdi. Bakı eyni vaxtda Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya ev sahibliyi etdi və bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya media tarixinə yazılmış oldu. Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən çox aparıcı xəbər agentliklərini təmsil edən 200 nümayəndənin iştirak etdiyi bu tədbirlər Heydər Əliyev Fondunun və bilavasitə Fondun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi sayəsində yüksək səviyyədə keçdi və yaddaşlarda dərin iz qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin konqresin açılışında iştirakı, geniş nitq söyləməsi, daha sonra iştirakçıların bir qrupunu qəbul etməsi bu qlobal forumla-

ra xüsusi əhəng verdi. Dövlətimizin başçısının açılış nitqində qeyd etdiyi kimi, Dünya Xəbər Agentlikləri Konqresinin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.

AZƏRTAC hazırda bu iki beynəlxalq media qurumuna sədrliyi uğurla davam etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların imkanlarından maksimum bəhrələnməyə çalışır.

İNFORMASIYA NƏHƏŒLƏRİ İLƏ BİR SIRADA

AZƏRTAC dünya xəbər məkanına getdikcə daha inamla çıxır, informasiya nəhəngləri ilə bir sırada addımlayır. Bu, təbii ki, dinamik inkişaf edən Azərbaycan artan maraqla, ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrilməsi ilə şərtlənir. Uğur açarı da ele budur.

Xarizmatik lider olan Prezident İlham Əliyev Azərbaycanı müasirləşdir-mək, modernləşdirmək yolu seçib. Ölkəmizdə aparılan islahatlar dünyanın diqqətini cəlb edir və yüksək dəyərləndirilir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın ən çox islahat aparən ölkəsi elan olunub.

Bu inqilabi yeniləşmə ruhu ölkə mediasına da sirayət edir. Dövlətimizin başçısının diqqət və qayğısı, dəstəyi sayəsində AZƏRTAC müasir informasiya texnologiyaları ilə təchiz olunub. Agentliyin rəhbərliyi və nümayəndələri yüksək səviyyəli media forumlarında mütləq iştirak etmək imkanı qazanıb. Eyni zamanda, dünyanın bir çox informasiya nəhəngləri müasir Azərbaycanın milli informasiya agentliyi ilə əməkdaşlıqda maraqlıdır.

Bu yaxınlarda İdarə heyətinin sədri Aslan Aslanovun Pekində Çinın ingilis dilində nəşr olunan gündəlik "China Daily" qəzetinin rəhbərliyi ilə görüşündə iki media qurumunun əməkdaşlığı genişləndirmək istəyi ifadə olunub. Ümumilikdə 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində çıxan ən nüfuzlu qəzetlərdən biridir.

AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurası çərçivəsində Association Press, Reuters, Press Association, DPA agentlikləri ilə sıx əməkdaşlıq edir. Sinxua agentliyinin prezidenti Çay Mincao və nazir statusunda baş redaktoru Hi Pinq, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal, DPA agentliyinin prezidenti Piter Kroyv, TASS-ın baş direktoru Sergey Mixaylov və baş direktorun birinci müavini Mixail Qusman, SPA agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mubarak Duey əl-İbrahim əs-Sabah, FANA-nın baş katibi Fərid Ouyar və başqaları Azərbaycanla dostcasına münasibət bəsləyir, AZƏRTAC-a daim dəstək olurlar.

SƏKKİZ DİLDƏ GÜNDƏLİK 500 XƏBƏR

Bu gün AZƏRTAC fasiləsiz olaraq səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və Çin dillərində gündə ortaq hesabla 500-dək informasiya, o cümlədən video və foto xəbərlər yayır. O, beş qitənin hamısını əhatə edən geniş müxbir şəbəkəsinə malikdir. Agentliyin izləyici auditoriyası milyonlarla ölümlür.

Daha bir il ötecək və Azərbaycanın ilk milli informasiya agentliyi yaranmasının 100 illiyini qeyd edəcək. Yayım coğrafiyasını və oxucu auditoriyasını daha da genişləndirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq, yeni dostlar tapmaq, Azərbaycanın səsinə və sözünü daha uzaqlara çatdırmaq - AZƏRTAC-ın yubileyi illi üçün hədəfləri beledir.

Uzun illərdir ki, düşüncə tərzində, məsələlərə baxışında heç bir dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsinin xarici antimilli mərkəzləri sifarişləri əsasında "fəaliyyət proqramı" qurması hər kəsə bəllidir. Bu mənada, onların mövsümü olaraq "qabarma-çəkilmə" proseslərində məruz qaldığı da göz önündədir. Yeni, illərdir anti-azərbaycançı dairələrin direktivləri əsasında birleşən-ayrılan, aksiya keçirən radikal ünsürlərin mövqeyi, məqsədi ortada olub. Bir sözle, yalnız anti-demokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xaricdəki ermənipərist qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan, hər addımda ancaq korporativ maraqlarını düşünən və sifariş yerinə yetirən radikal ünsürlər əsl müxalifətçilik missiyasından çox uzaqdır. Demokratiyanın göstəricilərindən biri olan fərqli düşüncə - müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual müstəvidə yanaşma nümayiş etdirmək, eləcə də fərqli məsələlərə bağlı konsepsiya irəli sürmək olsa da, Azərbaycanın radikal müxalifət düşərgəsinə mənsub olanların məqsədləri yalnız xarici maraqların təminatına, xəyanətə və satqınlığa yönəlib.

Bu səbəbdəndir ki, Azərbaycan xalqı radikal ünsürlərin həttə keçirdikləri icazəli aksiyalara belə etinasız yanaşır, dağdıcıların ictimai fəaliyyətində yönəlik yalanlarına, pafoslu fikirlərinə inanmır. Beləliklə, artıq qohum-əqrəbə "birliyindən" seçilməyən radikal müxalifət partiyaları öz yalanlarını

tirajlaya bilmir, cəmiyyət daxilində bu yalanların təbliğini qurmağı bacarmırlar. Onların xəyanətkar, satqın xarakterli Azərbaycan cəmiyyətinə yaxşı tanışıdır. Məhz buna görə də özlərini ermənipərist mərkəzlərin qarşısında "aktiv elektorata malik qüvvə" kimi tanıtmaya çalışan dağdıcı ünsürlərin planları boş çıxır.

Bir neçə gün öncə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən yürüş zamanı isə radikal ünsürlər növbəti dəfə fiaskoya uğradılar. Azərbaycan xalqı bir daha onlara əsl yerini göstərmiş oldu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri dəstəklədiyini, ən əsası isə, ölkəmizdə vətəndaş birliyinin gücünü bir daha nümayiş etdirdi. On minlərlə yürüş iştirakçısı ölkə Prezidentinin arxasınca gətdiyini, Azərbaycanın milli maraqlarının qorunmasında hər zaman dövlət başçısının yanında yer aldığı yəni şəkildə ortaya qoyulmuşdu. O cümlədən xalqımız bir daha ölkəmizin inkişafı, gələcəyimizin rifahı üçün əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətini birmənalı şəkildə müdafiə etdiyini hər kəsə nümayiş etdirdi.

Marafıldır ki, hər zaman on minlərlə "tərəfdar", "elektoratı" olduğunu iddia edən radikal ünsürlər Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən yürüşə cəmi 5-10 adamla qatıldılar. Bəs, görəsən, keçirdikləri miflərdəki adamların sayını on dənizlə

artırıb şişirtmə rəqəmlər ortaya atmağa çalışanlar nə üçün həmin ziyarət zamanı "on minlərlə" tərəfdarını ətraflarına toplaya bilmədilər? Bir sözle, AXCP sədri Əli Kərimli və digər radikalılar öz yalanlarının qurbanına çevrildilər. Bu adamlar bir daha Azərbaycanın siyasi palitrasında heç bir gücə malik olmadıqlarını əyani şəkildə ortaya qoydular.

Bu məqamda xatırladaq ki, bu il 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanının ziyarət zamanı da "on minlərlə" tərəfdarının onunla birgə ziyarətə buraxılmadığını iddia edən Əli Kərimli cəmi 50 nəfər kişi sonra anoloji situasiya ilə üz-üzə qalmışdı. Belə ki, yanvarın 31-də Novxanı qəsbəsinədəki ziyarətə barmaqla sayıla bilecək tərəfdarı ilə qatılan Ə.Kərimlinin yalanı bir daha ifşa olmuşdu. Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı keçirilən yürüş zamanı da 5-10 adamla gözə dəyən Ə.Kərimliden soruşmaq gərəkdir ki, görəsən, hardadır onun minlərlə "tərəfdarı"? Niyə Əli Kərimli Xocalı soyqırım abidəsini ziyarətə gedərkən atarında bu qədər az adam vardı? Ə.Kərimlinin "tərəfdarları", "elektoratı" və ya partiyasının üzvləri, görəsən, hardadırlar? Ə.Kərimlinin danışıqlarının elə sabun köpüyündən başqa bir şey olmadığı bir daha əyani şəkildə sübut olundu. Eləcə də bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsəni və digər radikal müxalifət başçılarıdan danışıqların ağ yalanlar və ictimaiyyətin çaşdırılmasına yönəlməş ucuz təbliğatlar heç bir fayda vermir, xalqın öz dövlətinə və hakimiyyətinə inamına təsir etmir.

Pərviz SADAYOĞLU

Məqalə KİVDF-nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır



Regionlarda arıçılığın inkişafına diqqət ildən-ilə artmaqdadır

Ötən il respublikamızda 501 min arı ailəsindən 5 min tonadək bal əldə olunub



Son 15 ildə Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib ki, bunun da ən səciyyəvi cəhətlərindən biri bütün ölkə boyu tarazlı inkişafın təmin olunması ilə bağlıdır. Behs olunan dövrdə respublikamızın bölgələrinin inkişafı Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında təmin edilib. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyev cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üçüncü Dövlət Proqramının icrasını təmin etdi. Beş il bundan əvvəl qəbul edilmiş proqram atqılması ilə yerinə yetirildi. Son beş il ərzində qarşıma qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram biza imkan yaradti ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülen işlərə yeni təkən verək”, - deyə dövlət başçısı bildirib.

Hayata keçirilən uğurlu siyasət nəticəsində son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı isə 1,6 milyon artıb. Dövlət başçısı bu göstəricini yüksək qiymətləndirib: **“Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edir. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətlə olacaqdır”**.

Görülen işlər nəticəsində regionlarda kənd təsərrüfatının inkişafı da dinamik xarakter alıb. Kənd təsərrüfatının digər sahələri kimi arıçılığın inkişafına da böyük maraq var. Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verə bilər. Ölkədə arıçılığın inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Kənd Təsər-

rüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib ki, arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var: **“Bizim bəlimiz çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək olururuq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılacaq. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirlili sahədir. Fərmerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”**.

Qeyd edək ki, 2018-ci ildə 30 min 474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmə, 7,7 ton gülmə və 400,8 kiloqram arı südü əldə edildi. Dövlət Statistika Komitəsindən bildirilib ki, balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun 14,2 manat, vərəmənin 118,4 manat, gülmənin 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat təşkil edib. Keçən il 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci ilə müqayisədə 1,8 ton çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına düşür.

Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pəyəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib. Təsədüfi deyil ki, əvvəlki illə müqayisədə 2018-ci ildə arı ailələrinin sayı 229,3 min, bal istehsalı isə 1950,8 ton artıb.

İsmayılı rayonunda da arıçılıq inkişaf edən sahələrdən biridir. İsmayılının zəngin bitki örtüyü, eləcə də bu sahəyə göstərilən dövlət dəstəyi son illər bölgədə arıçılığa marağı artırıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamı rayonda arıçılığın inkişafına yeni təkən verib. Təsədüfi deyil ki, son bir ildə arı ailələrinin sayı iki dəfədən çox artıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, arı ailələrinin sayı hazırda 14500-ə çatır. İnişil isə bu rəqəm 7123 olub. Məhsul istehsalı da 2017-ci ilə nisbətən 48,2 ton artaraq 108 tona çatıb.

tıb. Ötən il Bakıda təşkil olunan bal yarmarkasına 9 arı tərəfindən 3,3 ton arı məhsulları çıxarılıb. Habelə, yeni il ərəfəsində təşkil edilən yarmarkalarda da İsmayılı arıçıları fəal iştirak ediblər.

Qeyd edək ki, rayonda 543 arıçıya saxladığı 10565 arı ailəsinə görə (hər pəyəyə 10 manat) dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilib. Qalan 3913 arı ailəsinə görə subsidiya verilməsi üçün müvafiq sənədlər hazırlanaraq respublika komissiyasına göndərilib.

Bu proses Ağcabədi rayonunda da uğurla davam edir. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pəyəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən, Ağcabədi rayonunda arı ailələrinin (pəyələrin) identifikasiyası davam edir. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun əməkdaşı Qəzənfər Cəfərov bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan rayon komissiyası məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır və pəyələrin identifikasiyasını həyata keçirir. Arı ailələrinin (pəyələrin) yoxlanılması və mövcudluğu haqqında rayon komissiyası tərəfindən icmal siyahı, akt və müvafiq sənədlər tərtib edilərək respublika komissiyasına göndərilir. Komissiyanın iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilir.

Bu günədek Ağcabədi rayonu üzrə 175 arıçının saxladığı 2913 pəyə identifikasiyalıdır. 43 arıçı saxladığı 973 arı pəyəsinin hər birinə görə 10 manat məbləğində subsidiya alıb.


Oğuz rayonunda da arıçılıqla məşğul olan 221 arıçıya saxladığı 4846 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi nəzərdə tutulur. Birinci mərhələdə 86 arıçının təsərrüfatlarında olan 2500 arı ailəsinə identifikasiya kodu verilib və Respublika Komissiyasının qərarına əsasən, onlara 25 min manat subsidiya ödənilib. Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözelov məlumat verib. Qurum rəsmisi bildirib ki, arıçılara subsidiyanın verilməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncamı icrası olaraq, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat məbləğində subsidiya ödənilir. Mərkəzin direktor müavini sözlərinə görə, qalan 135 arıçının təsərrüfatlarında olan 2346 arı ailəsi də identifikasiya kodu ilə təmin edilib və sənədlər hazırlanıb. Yaxın vaxtlarda həmin istehsalçılara da subsidiyanın verilməsi təmin olunacaqdır.

Qəbələ rayonunda isə arıçılıqla məşğul olan 657 arıçıya saxladığı 9670 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi nəzərdə tutulur. İkinci mərhələdə 205 arıçının təsərrüfatlarında olan 4243 arı ailəsinə identifikasiya kodu verilib və Respublika Komissiyasının qərarına əsasən onlara 42 min 430 manat subsidiya ödənilib. Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Şamil Osmanov məlumat verib. O bildirib ki, arıçılara subsidiyanın verilməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncamı icrası olaraq, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat məbləğində subsidiya ödənilir.

(davamı növbəti sayımızda)

Nardar BAYRAMLI

Meksikanın “Pulse News” qəzeti: Xocalı soyqırımı, arzuların məhv edildiyi gecə



Meksikanın nüfuzlu ingilisdilli “The Pulse News” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Məmməd Talibovun “Xocalı soyqırımı, arzuların məhv edildiyi gecə” adlı məqaləsi dərc olunub.

Məqalədə Xocalı soyqırımının müasir tarixin ən faciəvi və dəhşətli səhifələrindən biri olduğu qeyd edilərək, onun hər bir azərbaycanlının qəlbində bir ağrı olaraq qaldığı bildirilir.

Xocalı əhalisinin uzun zaman erməni faşistlərinin blokadası altında yaşadığı və 27 il öncə bir gecənin içində amansızcasına məhv edildiyi diqqətə çatdırılır.

Erməni təcavüzkarlarının misli görünməmiş qəddarlıqla şəhərin günahsız əhalisini qadın, uşaq və yaşlı demədən qətlə yetirdiyi, onların dəhşətli işgəncələr verdiyi bildirilir. Xocalı faciəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yeganə olmadığını və bu kimi dəhşətlərin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərində də təkrarlandığı qeyd olunur.

Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən təcridən tanındığı

vuğulanır və Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisələr barədə həqiqətləri dünyaya çatdırmaqda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlatılmış “Xocalıya ədalət!” kampaniyasının müstəsna rolu qeyd edilir.

Meksikada yaşayan azərbaycanlıların hər il olduğu kimi, Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Mexiko şəhərinin Tlaxskoake meydanında ucaldılan “Xocalı soyqırımı” abidəsi qarşısında yığışdıqları qeyd olunur.

Xocalı dəhşətlərini yaşamış insanların, Azərbaycanın işğal olunmuş ərazilərindən, öz yurdlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün dünyaya üz tutaraq ədalət tələb etdiyi, onların öz doğma torpaqlarına geri qayıtmalarını gözlədiyi vurğulanır. Sülh üçün, ilk növbədə, ədalətin bərqərar olmasının vacibliyi qeyd edilir.

“UNEC -100” - Beynəlmiləl universitet

“UNEC-100” inkişaf strategiyasında universitetin 2030-cu ilədək beynəlmiləl universitetə çevrilməsi strateji məqsədlərdən biri kimi təsbit olunub.

UNEC-in beynəlmilləşməsinin daha da genişləndirilməsi məqsədilə strategiyada hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. Belə ki, UNEC-də əcnəbi tələbələrə payının artırılması üçün hədəf ölkələrdə UNEC-in imicinin yüksəldilməsi, qəbul ofislerinin açılması, beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması, o cümlədən ali məktəblərə qəbul üzrə beynəlxalq statuslu imtahanların nəticələri əsasında tələbə qəbulu imkanlarının genişləndirilməsi nəzərdə tutulub.

Hazırda bakalavr və magistratura pilləsi üzrə dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları reallaşdırılan UNEC-də 2030-cu ilədək bu proqramların sayının da-



vamalı artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Strategiyaya görə, UNEC nüfuzlu universitetlərə bakalavr, magistratura və doktorantura üzrə beynəlxalq ikili diplom proqramlarının sayını 10-a çatdırmağı və ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmağı hədəf seçib.

UNEC-də kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması məqsədilə 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayının artırılması da nəzərdə tutulub. Bu məqsədlə effektiv əcnəbi tələbələrə ofisinin sayının artırılması, beynəlxalq mübadilə tələbəsi statusunun müəyyən edilməsi və onlar üçün prosedurların sadələşdirilməsi, beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyi artırılması sənəddə əks olunub. Eyni zamanda əcnəbi tələbə və müəllimlərə Azərbaycan dilini, UNEC-in akademik və inzibati heyət üçün işə xarici dil öyrənmək imkanının yaradılmasına da yer verilib.

Strategiyaya əsasən, ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq məqsədilə müasir standartlara cavab verən Xarici Dil Mərkəzinin formalaşdırılması və tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi təmin olunacaqdır.

“Nar” Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini mükafatlandırı

Genclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uğurlu layihələr həyata keçirməkdə davam edir. Mobil operator Azərbaycan Texniki Universiteti (AZTU) ilə əməkdaşlıq çərçivəsində universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dər ilinin 2-ci tədris semestri üzrə fərqlənən tələbələrini mükafatlandırır. “Nar”-ın baş ofisində təşkil edilən görüşdə yüksək nəticələr göstərən Cavid Namazov, Elvin Əmənov və Ülker Əhmədov mobil operator xüsusi hadiyyatları təqdim edib. Elm və təhsilə xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2016-cı ildən Azərbaycan Texniki Universiteti (AZTU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübə biliklər əldə etməyə imkan yaradır. Müasir telekommunikasiya avadanlığının qarşılıqlı “Nar” GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar təşkil edilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan “Nar”-ın texniki əməkdaşları tərəfindən keçirilir. Proq-



ram çərçivəsində praktiki biliklərinin inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorla ilk addımlarını atır.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet sahifəsindən əldə etmək olar.

“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi



“Nar” paytaxtla yanaşı, regionlarda yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi mağazasını Qəbələdə təqdim edib. Yeni konseptə uyğun mağaza

Qəbələ rayonu, H.Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanada müştərilərə müxtəlif təkliflərə xidmət göstəriləcək. Özünün müştəriyönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satış, internet paketlərinin alışı, telefonların satışı, eyni zamanda diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, fevral ayının 28-i və martın 1-i mağazaya gələn hər bir müştəriyə “Nar” nömrə hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar aləmlərə da “Nar” nömrələr hədiyyə olunaçaq.

Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diq-

qəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın bölgələrində yaşayan abunəçilərinə cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tarifi təqdim edib.

“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet sahifəsindən öyrənmək olar.

İTMİŞDİR

Daşınmaz əmlakın Dövlət Reestr Xidməti tərəfindən Rzayeva Aytən Kamal qızına Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, 55 ünvanında yerləşən 8,4 kv.m. qeyri-yaşayış sahəsinə verilmiş çıxarış itdiyi üçün etibarsız sayılır.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Hikmət BABAOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyov - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisenzia: N-B-317
Tiraj: 6074
“Kapital Bank”ın Norimanov rayon filialı
h/h - 33080019443900419109
kod - 200993
VÖEN - 150048601

Informasiya mənbələrimiz:

“AZƏRTAC”,
“Azadinform”, “SİA”

Qəzet “Yeni Azərbaycan”ın bilgiləşdirici markasında yığılıb, sahifələnilib və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.

Buraxılışa məsul:
Zahid İLHAMOĞLU